

## **Qazma zamanı elastik dalğaların yayılma sürətinin təyin edilməsi**

**F.A. Axundov, t.e.n.,****M.G. Gülməmmədov**

Neft və Qaz İnstitutu

e-mail: fataliaxundov@gmail.com

**Açar sözlər:** neft-qaz quyularının qazılması, quyuda udulma, qazma məhlulunun qismən itki, qazma məhlulunun katastrofik udulması, elastik dalğa, təzyiq impulsunun yayılma sürəti, qazma boruları, həlqəvi fəza, qazma nasosu, sərfölcən.

**DOI.10.37474/0365-8554/2021-9-20-23****Определение скорости распространения упругих волн в процессе бурения**

Ф.А. Ахундов, к.т.н., М.Г. Гюльмамедов

Институт нефти и газа

**Ключевые слова:** бурение нефтяных и газовых скважин, поглощение в скважине, катастрофическое поглощение бурового раствора, упругая волна, скорость распространения импульса давления, колонна бурильных труб, затрубное пространство, буровой насос, расходомер.

В процессе бурения скважины, а также при выполнении технологических операций возникают различные осложнения (затяжки, посадки бурильного инструмента, поглощения бурового раствора и т.д.), точное определение местоположения которых вызывает определенные трудности в работе буровиков.

Анализ научно-технической литературы по этому важному вопросу показал, что они не позволяют выявить влияние изменения импульса давления бурового раствора для условий скважины.

Учитывая это, для точного определения глубины (местоположения) возникшего осложнения необходимо в условиях скважины определять значения скорости распространения упругой волны отдельно в бурильных трубах и кольцевом пространстве бурящейся скважины.

В статье приведены соответствующие зависимости для определения скорости распространения упругой волны в трубах и кольцевом пространстве бурящейся скважины.

**Specification of transmission speed for elastic waves in drilling process**F.A. Akhundov, Cand. in Tech. Sc., M.G. Gulmammadov  
Institute for Oil and Gas

**Keywords:** the drilling of oil and gas wells, adsorption in the well, disastrous loss circulation, elastic wave, propagation rate of pressure pulse, drilling string, annular space, drill pump, flowmeter.

In the drilling process, as well as while conducting technological operations several complications (tensions, setting the drilling tool, drilling mud loss etc.), the accurate locations of which are hard to be specified by the drillers, occur.

The analysis of scientific-technical references on this significant issue justified that these complications do not enable to reveal the effect of pressure pulse change of the drilling mud for well conditions.

In this view, for the accurate definition of the depth (location) of occurred complication, it is necessary to specify the value of propagation rate of elastic wave in the drilling pipes, as well as in the annulus of drilling well.

The paper presents corresponding dependencies for the specification of propagation speed of elastic wave in the pipes and in the annular space of the drilling well.

**Məsələnin qoyuluşu**

Quyuların qazılması zamanı texnoloji əməliyyatlar aparılırkən təyin olunması vacib olan parametrlərdən biri qazma məhlulunun yaratdığı (qazma, qazma kəmərinin endirmə-qaldırma əməliyyatları və s. aparılan zaman) elastik dalğaların yayılma sürətidir.

Təzyiqi yaradan dalğanın tədrisən yayılmasının

təyin edilməsi üçün kəmərin bir ucundan o biri ucu-na kimi təzyiqin yayılma vaxtı ölçülür [1].

Pyezometrik əmsal & çətin təyin olunduğu görə təqdim olunan düsturlar qazma zamanı nə boruda, nə də həlqəvi fəzada elastik dalğaların yayılmasını təyin etməsinə imkan vermir.

Təhlili olunan işdə dommuş neft olan kəmərdə ya-

ranan təzyiqin qiymətlərinin təyin olunması məsəlesi araşdırılıb [2]. Bərkiyən neftdə təzyiqin yayılması müyyən vaxt ərzində təyin edilir. Bu işin əsas nöqsanı ondan ibarətdir ki, təcrübələr əsasında alınan düsturlar böyük olduğuna görə bilavasitə quyuda dalğaların yayılma sürətini tez təyin etməyə imkan vermir.

Başqa təhlil olunan işdə göstərilir ki, quyuda elastik dalğanın yayılma sürətinin təyini yaranan impulsun iki dəfə yoluñ keçməsinə sərf olunan vaxtin təyin edilməsi ilə mümkün olur [3]. Lakin göstərmək lazımdır ki, alınan exogramda çoxsaylı rəqslər qeyd olunur ona görə ki, alınan səs dalğası həm boruların çatlarından, həm də məhlulun səviyyəsi və reperdən təkrar qaytarılır.

Göstərilən rəqslər exogramların oxunmasını xeyli çətinləşdirir. Bunların aradan qaldırılması üçün exolot ilə səviyyənin çoxsaylı ölçülməsini aparmaq lazımdır və bir neçə exogramın bir-birilə müqayisəsi ona görə lazımdır ki, təsədüfi maneələr aradan qaldırılsın. Bu işə kifayət etməyən dəqiqliyi və bundan əlavə üsulun çox çətin olduğunu göstərir, ona görə ki, reperin yerləşdirilməsi çox mürəkkəb əməliyyat olaraq qazma (nasos-kompressor boruları) kəmərinin qazdırılma və endirilməsilə əlaqədardır.

Təqdim olunmuş işdə filtrasiya metodlarına baxılıb və ölçülən kəməyyətlərin xarakterindən asılı olaraq iki hidrodinamik üsulla ayrılır: debit ölçmə və sərfölçmə [4]. Sərfölçmə üsulunun mahiyyəti ondan ibarətdir ki, quyuqur vurulan  $Q_1$  və quydan quyuağzına çıxan  $Q_2$  yuyucu qazma məhlulunun arasında olan fərqli qiymətləri arasıkəsilməz olaraq qeyd olunur.

Sərfölçmə üsulunun mahiyyəti ehtiyat tutumlarında qazma məhlulunun həcmini fasılısız olaraq təyin etməkdən ibarətdir. Bu üsulların nöqsanları ölçülən parametrlərin kifayət qədər effektivliyi malik olmamasıdır.

Həmin işdə təzyiq gərə karotaj metoduna baxılıb. O, quyunun dayağında yerləşən manometr cihazında təzyiqin fasılısız olaraq qeyd olunmasından ibarətdir [4]. Lakin bu üsulun nöqsanı onun effektiv olmamasının göstərir, ona görə ki, ölçülən təzyiqin qiymətləri böyük xəta verir. Bu işə qazma borularında və həlqəvi fəzada elastik dalğaların yayılma sürətinin təsiri nəzərə alınmadıqda mümkündür.

Bundan əlavə digər üsul quyuağzında təzyiq impulsunun yaradılmasından və quyu lüləsələ quydubinə kimi yayılmasının davam etdirilməsinin ölçüləməsindən ibarətdir [5]. Biz hesab edirik ki, bu üsulun əsas çatışmazlıqları quyuağzında zərbə dalğasının impuls yaradılması üçün xüsusi qurğuların olması və bundan sonra quyu lüləsində əlavə əməliyyatların

aparılması zəruriyyətin ortaya çıxmasıdır.

Geofiziki tədqiqatlara aid olan işlərə baxılıb və akustik metodun istifadə edilməsi təklif olunub [6]. Bu üsulun əsasında qazlan quyuda elastik dalğaların yayılma və sənəmə sürətlərinin dəyişməsinin asılılığı göstərilir.

Bu işin əsas nöqsanı ondan ibarətdir ki, qazlan quyuda qazma boruları və həlqəvi fəzada elastik dalğaların yayılmasının dəyişməsinə və onların təyin edilməsinə baxılmayıb.

Qazma zamanı aparılan işlərə nəzarət sistemi mövcuddur. Belə ki, qazma zamanı alətin tutulması, quyuda təzahürün baş vermesi və s. problemlər nəzarət cihazlarının köməyiyle əşanlıqla aşkar edilə bilir [7, 8]. Lakin baş verən hər hansı mürəkkəbləşmənin yerinin dəqiq təyin edilməsi üçün həm qazma borularında, həm də boruarası fəzada elastik dalğaların yayılması qeydə alınır. Bu işə mürəkkəbləşmələrin yerinin təyin edilməsində böyük xətalara səbəb olur.

Məqalədə maneələrin əsas qruplarına baxılıb və onlar da qazma zamanı sınaqları verilməsinə quyudibə parametrlərin kontrolü üçün telemetrik sistemlərin işləməsinə öz təsirini göstərir [9]. Ayrıca olaraq müntəzəm maneələr qazma nasosları və qazma alətinin bir qaydada işləməməsi, təsədüfi səsərin yaranması ilə əlaqədar bir səbəb kimi göstərilir.

Bundan əlavə, quyuqur və eləcə də quyu yaxınlığı fəzada elastik dalğaların yayılması məsələsinə baxılıb [10]. Təyin olunub ki, dalğanın intensiv olaraq quyu məhlulunda yayılması Stounli dalğasının intensivliyindən çox kiçikdir və vaxt intervalı ərzində mövcudluğunu qədər də çox deyil (bir perioddan az olaraq) və onu əsas dalğanın təyin etmək mümkin olmur.

Digər işdə silindrik olmayan izotrop süxurlarla kross-dipol keçirməyən modelləşdirməsinə görə spektral elementlərin istifadə edilməsinin imkanları təqdim olunur [11]. Lakin bu işdə də qazma zamanı elastik dalğaların yayılma sürəti qazma borularında və həlqəvi fəzada təyin edilmir.

Mürəkkəbləşmələrin yaranma faktının təyin edilməsi üçün xüsusi elektron avadanlıqla təchiz olunmuş stansiyalar məlumatdır [7, 8]. Bu zaman təzyiqin qiymətləri həm quyu dayağında, həm də onun çıxışında qeyd olunur və buna görə xətalardan yaranması mümkündür. Bundan əlavə, adı çəkilən stansiyalar qiymətinə və onlara qulluq etməsinə görə çox bahə olduğu üçün hər qazlan quyuda, həmçinin Azərbaycanın quru sahələrində onların qurulması maliyyə cəhətdən sərfli deyil. Buna görə elastik dalğalar həm qazma borularında və həm də həlqəvi fəzada təyin olunmalıdır. Lakin bundan sonra məlumat düsturlərdə istifadə etməklə baş vermiş mürəkkəb-


ləşmələrin yeri (məhlulun udulması və s.) müəyyən edilməlidir.

### Tədqiqatların məqsədi

Qeyd olunanları nəzərə alaraq qazılan quyuda qazma borularında və həlqəvi fəzada ayrı-ayrı olmaqla elastik dalğanın yayılma sürətinin təyin edilməsi təklif edilir.

### Tədqiqatların nəticələri

Qazma nasosunu işə salan zaman təzyiqin sıçrayışı baş verir və təzyiq ölçən cihazla (quyu dayığında qoyulan manometrlə) ölçülür, qazma boruları ilə bu impuls quydubina kimi yayılır və oradan əks olunaraq təzyiq quyuağzına kimi iki istiqamətdə yayılır (şəkil).



Qazma nasosunun işləməsi zamanı elastik dalğaların sürətinin borularda və həlqəvi fəzada yayılması sxemi

— qazma boruları ilə qazma nasosuna qədər və orada təzyiq cihazı ilə qeyd olunur;

— həlqəvi fəzadan quyu çıxışına kimi və oradan sərfölçən cihazdan qazma məhlulunun axının başlangıcına kimi qeyd olunur.

Təzyiqin iki dəfə dəyişməsi ilə və qazma məhlulunun axının başlangıcına qədər ölçülən vaxtlar arasında olan fərqi nəzərə almaqla həm qazma borularında, həm də həlqəvi fəzada elastik dalğaların yayılma sürətlərini aşağıda göstərilən düstürlərlə təyin etmək mümkündür:

$$C_{boru} = \frac{2H}{T_2 - T_1}, \quad (1)$$

$$C_{h,f} = \frac{2H}{2(T_3 - T_1) - (T_2 - T_1)}, \quad (2)$$

burada  $H$  — quyunun dərinliyi;  $T_2 - T_1$  — impuls tərəfindən yaradılan təzyiqin iki dəfə dəyişməsi arasında olan müddət;  $T_3 - T_1$  — impuls tərəfindən yaradılan təzyiqin quyu dayığında qeyd olunması və qazma məhlulunun quyu çıxışında axının başlangıcına qədər aralarında olan vaxt fərqidir.

Bundan sonra qazma məhlulunun udulma dərinliyi məlum olan düsturlarla təyin edilir

$$h = \frac{H \left( 1 + \frac{C_b}{C_{bf}} \right) - (T_2 - T_1) C_b}{2}. \quad (3)$$

Qazma məhlulunun udulmasının ləğvi üçün onun yeri təyin olunmalıdır. Bu yerin təyin olunmasından ötrü məlum olan üsullar, əsasən quyudan qazma kəmərinin qaldırılması, elastik dalğaların yayılma sürətinin təyin edilməsi üçün tekrar qazma kəmərin quyu buraxılması əməliyyatının aparılmasını nəzərdə tutur. Əməliyyatlar çox vaxt tələb edir və dərinliyin 4000 m olan bir quyu üçün təxminən 30–40 saat təşkil edir. Qazma məhlulunun udulması baş verdiyi halda onun ləğvi üçün daha da çox vaxt sərf oluna bilər.

Beləliklə, mədən məlumatlarına uyğun olaraq Balaxanı sahəsində qazılmış 4025 №-li quyunun dərinliyi  $H=2300$  m olanda qazma kəmərinin endirilməsi vaxtı qazma məhlulunun udulması baş verib. U dulma baş verdiyi yerinin təyin olunması üçün qazma nasosunun işləmə vaxtı ölçülür:  $T_2 = 8.3$  s,  $T_1 = 5.2$  s,  $T_3 = 10.8$  s. Sonra (1) və (2) düsturlarından  $C_b = 1484$  m/s,  $C_{bf} = 567$  m/s təpilir və baş vermiş qazma məhlulunun udulması dərinliyi (3) düsturu ilə hesablanır və  $h = 1845$  m müəyyən edilir.

Bu dərinlikdə qazma kəmərinin endirilməsi vaxtı qazma məhlulunun udulması baş verib.

Qeyd etmək lazımdır ki, elastik dalğaların borularda və həlqəvi fəzada yayılma sürətinin təyin edilməsi üçün tərəfimizdən avtomatik qurğu ixтиra edilib və hazırlanıb [9].

### Nəticə

Qazma zamanı qazma boruları və həlqəvi fəzada elastik dalğanın yayılma sürətinin təyin olunması nəticəsində quyuda baş verən qazma məhlulunun udulmasının yerinin qeyd edilməsi mümkündür.

### Ədəbiyyat siyahısı

1. Абузова Ф.Ф., Абрамzon Л.С. Распространение давления в трубопроводе с застывшей нефтью или нефтепродуктом // Нефтяное хозяйство, 1988, № 3, с. 64-67.
2. Абузова Ф.Ф., Абрамзон Л.С. Приближенный метод расчета распространения давления в трубопроводе с застывшей нефтью // Нефтяное хозяйство, 1988, № 5, с. 55-57.
3. Исакович Р.Я. Технологические измерения и приборы. – М.: Недра, 1989, 320 с.
4. А.с.648720 (СССР) Устройство для контроля количества газа в промысловой жидкости / С.А.Альперович, В.П.Варламов, А.М. Ясашин и др., 1991.
5. Басарыгин Ю.М., Булатов А.И., Проселков Ю.М. Заканчивание скважин. – М.: Недра, 2000, 669 с.
6. Azar C.C. Qazma mühəndisliyi. – Bakı: Elm, 2007, 490 s.
7. Koskov V.N. Geofizicheskie issledovaniya skvazhin. – M.: Nedra, 122 c.
8. Геолого-технологические исследования в процессе бурения. – М.: Нефть и газ, 1997, 688 с.
9. Вольгемит Э.А., Греков С.В. Разработка основ телеметрической системы контроля забойных параметров в процессе бурения с гидравлическим каналом связи // Нефтепромысловое дело, 2005, т. 3, с. 55-69.
10. Kozyar V.F., Belokon' D.V., Kozyar N.V. i dr. Akusticheskie issledovaniya v neftegazovyx skvazinakh – sostoyanie i napravleniya razvitiya. – Moskva, 2014, 52 c.
11. Шчелик Г.С. Исследование распространения волн в нецилиндрических скважинах в анизотропной породе методом спектральных элементов. – М.: Труды МФТИ, 2014, т. 6, № 3, с. 142-153.
12. А.с.1194072 (СССР) Устройство для приема информации по гидравлическому каналу связи / М.К. Сейд-Рза, Х.Я. Рашидов, Ф.А. Ахундов и др. - ДСП.

### References

1. Abuzova F.F., Abramzon L.S. Rasprostranenie davleniya v truboprovode s zastyvshey nefityu ili nesteproductom // Neftyanoe khozaistvo, 1988, No 3, s. 64-67.
2. Abuzova F.F., Abramzon L.S. Priblizhennyiy metod raschyota rasprostraneniya davleniya v truboprovode s zastyvshey nefityu // Neftyanoe khozaistvo, 1988, No 5, s. 55-57.
3. Isakovich R.Ya. Tekhnologicheskie izmereniya i pribory. – M.: Nedra, 1989, 320 s.
4. А.с.648720 (SSSR). Ustroistvo dlya kontrolya kolichestva gaza v promyvochnoy zhidkosti / S.A. Al'perovich, V.P. Varlamov, A.M. Yasashin i dr., 1991.
5. Basarygin Yu.M., Bulatov A.I., Proselkov Yu.M. Zakanchivanie skvazhin. – M.: Nedra, 2000, 669 s.
6. Azar J.J. Gazma muhendisliyi. – Bakı: Elm, 2007, 490 s.
7. Koskov V.N. Geophizicheskie issledovaniya skvazhin. – M.: Nedra, 122 s.
8. Geolo-tekhnologicheskie issledovaniya v protsesse burenija. – M.: Neft' i gaz, 1997, 688 s.
9. Vol'gemit E.A., Grekov S.V. Razrabotka osnov telemetriceskoy sistemy kontrolya zaboynykh parametrov v protsesse burenija s gidravlicheskim kanalom svyazi // Neftepomyslovoe delo, 2005, t. 3, s. 55-69.
10. Kozyar V.F., Belokon' D.V., Kozyar N.V. i dr. Akusticheskie issledovaniya v neftegazovyx skvazinakh – sostoyanie i napravleniya razvitiya. – Moskva, 2014, 52 s.
11. Shchelik G.S. Issledovanie rasprostraneniya voln v netsilindricheskikh skvazinakh v anizotropnoy porode metodom spektral'nykh elementov. – M.: Trudy MFTI, 2014, t. 6, No 3, s. 142-153.
12. А.с.1194072 (SSSR). Ustroistvo dlya priyoma informatsii po gidravlicheskomu kanalu svyazi / Seid-Rza M.K., Rashidov Kh.Ya., Akhundov F.A. i dr. – DSP.